

"MƏN VƏ MƏNİM DÜNYAM"



GÜVƏNCİN  
HƏQİQİYYƏTİ

# Gavur qiyusu





Göydən yüt alma düşdü,  
Uşaqlar təz bölüşdü.  
Hər almanın öz adı,  
Hər nağılin öz adı!



**B**iri vardı, biri yoxdu, qədim zamanlarda Qarabağda ağıllı bir şah vardı. O, mahalın say-seçmə ustalarını, alim-üləmalarını sarayına yiğmişdi. Nə iş görse, onların məsləhəti ilə görürdü. Çalışırkı ki, camaat yaxşı dolansın, nə edim, necə edim deməsin. Hər tərəfdə başı ərşə dirənən qalalar tikdirmişdi – quş gəlsə qanad, qatır gəlsə dirnaq sələrdi. Yan-yörədəki gavurların gözlərinin odunu elə almışdı ki, qorxularından cincirlarını da çıxara bilmirdilər. Amma şah nə qədər güclü olsa da, başa düşürdü ki, ta qocalıb. Odur ki, günlərin bir günü böyük oğlu Günxanı yanına çağırıb dedi:

3




– Oğul, ta mən yaşlaşmışam,

sən də ki, maşallah, böyümüsən.  
İstəyirəm ki, yazqabağı – Novruzda  
taxta çıxasan, məmləkətimizi idarə  
edəsən. Elə alim-üləmalarımızın da  
məsləhəti budur. Bircə Qara  
Məlikdən ehtiyatlı ol. Gavur oğlu  
gavur gözünü torpağımızdan heç  
çəkmir...

Sonra şah uzun-uzadı xəyalə  
daldı və yavaşdan dədi:

– Gedə bilərsən.  
Günxan təzim edib, otaqdan  
çıxdı.



İndi sizə kimdən deyim, Qara Məlikdən. Səhərin gözü açılmamışdan Qara keşisə xəbər yolladı ki, vacib iş var, tez dur gəl bizi.

Qara keşis bu sözdən sonra nə kilsə zəngini çaldı, nə ibadət elədi, əsasını da götürüb düzəldi yola. İçəri girən kimi soruşdu:

– Qara Məlik, nə olub belə şübh tezdən? Xeyirdimi?

Qara Məlik dedi:

– Yox, Qara keşis, xeyir deyil. Mən gözləyirdim ki, bu Qarabağ şahı ölü, canımız qurtarar. İndi eşitmışəm ki, oğlu Günxanı taxta çıxardır. Gərək bir çarə tapaq...

5






Qara keşş dedi:

– İndi Qarabağda adamımız çoxdu. Kimi ev tikir, kimi ot biçir, kimi yer belləyir, kimi arx çəkir... Qərəz, hərəsi bir cür nökərcilik eləyib, çörəkpulu qazanır. Gərək onlarla danışam, görəm, nə eləyə bilərik.

Qara Məlik dedi:

– Ta bilmirəm, bu iş sənlikdi... Gedə bilərsən.



Qara keşəş otaqdan çıxdı, çox düşündü, çox daşındı, yüz ölçüdü,  
bir biçdi, belə fikrə gəldi ki, bu işin öhdəsindən gəlsə-gəlsə, yenə  
şahın bağçasında bağbanlıq eləyən  
Avenes gələr, vaxt itirməyib, yollandı  
onun yanına. Nə dedilər, nə  
danişdilar, bilmirəm, axır ki, Qara keşəş  
Qara Məliyi arxayın saldı:  
—Bircə həftə möhlət!



Bu söhbətdən üç gün keçmişdi, ya keçməmişdi Avanes tezdən şahın bağçasını sulayırdı. Bir də gördü ki, Günxan artırmada dayanıb güllərə baxır. Yaxınlaşışb yağılı dilini işə saldı:

—Qurbanın olum, hansı güldən xoşun gəlirsə, de, bir dəstə yiğim.

Günxan dedi:

—Elə hamısı qəşəngdi.

Avanes dedi:


— Eh, bunlar nədi ki? Biz tərəflərdə elə güllər bitir, deyirsən, bəs cənnətdən gətirilib! İstəsən, bir dəfə gedərik, baxarsan, hansından xoşun gəlsə, yazağzı gətirib burda əkərəm...

Günxan fikirləşdi ki, Novruzda taxta çıxandan sonra vaxtı olmayacaq, odur ki, dedi:

—Elə bu gün gedək.

Avanes sevincindən bilmədi nə etsin. Kələyi baş tutmuşdu. Dedi:

—Onda, sən atını min, mən də eşşəyimi. Elə gedək ki, günortaya qayıdaq.



Günxanla Avanes vaxt itirməyib düzəldilər yola. Gün qalxmamış gəlib çatdilar gavurların şenliyinə. Kilsənin öündən keçəndə, Avanes Qara keşişi çağırıldı, him-cimlə başa saldı ki, dediyiniz gətirmişəm, nə edəcəksinizsə, edin.



Qara keşis Qara Məliyə xəbər yolladı. Qara Məlik də, ta nolacaq, dedi, gətirmisiniz, lap yaxşı, atın bir dərin quyuya, ilana-çayana yem olsun.

Beləcə qəfildən hucum edib Günxanı tutdular, əl-qolunu bur-a-bura gətirib dərin bir quyuya saldılar.



# 10

Avanes Qara keşişə dedi:

— Mən bir də ora qayıda bilmərəm. Gərək kilsədə qalam. Şahin əlinə keçsəm, dərimə saman təpər.

Günxan quyuda, Avanes kilsədə qalmaqda olsun, sizə kimdən deyim, şahdan. Axşam oldu, gördü, nə Günxan gəldi, nə də bağban. Dalağı sancdı. İki gün keçdi, üç gün keçdi, axırda məsələdən hali oldu. O biri oğlanlarını – Ayxanla, İlhanı çağırıb dedi:

— Qara Məlik qurğu qurdı... Qardaşınızı apardı... Nə öldüyü bilinir, nə qaldığını... Fikirləşirdim ki, Novruzda taxta çıxardaram, şah olar... Günxandan balaca Ayxandı...

Ayxan dedi:

— Ata, mən heç vaxt qardaşımın taxtına çıxmaram...

Şah kiçik oğlunun – İlhanın üzünə baxdı.

İlxan dedi:

— Ata, qardaşımızın öldüyünü-qaldığını bilmirik... Qisasımızı almamışq... Biz necə taxta çıxa bilərik?... İzn ver, qardaşımızı axtaraq...

Şah bir xeyli fikrə gedəndən sonra dedi:

— Yaxşı axtarın.



Ayxanla İlhan qiyafələrini dəyişib yola düzəldilər. Gəzib axtarmadıqları yer qalmadı. Amma Günxanı gördüm deyən olmadı. Fikirləşdilər ki, yəqin, Qara Məlik qardaşlarını öldürüb. Elə çar-naçar geri qayıdırıldılar ki, yolda bir qurda rast geldilər. Gördülər bu qurd imsiyə-imsiyə bir yerin başına fırlanır. Dedilər, gedək görək orda nə var? Qurd onları görən kimi qaçı. Ayxanla İlhan gəlib gördülər ki, bura dərin bir quyudu, içərisindən, elə bil, inilti gəlir. İlhan dedi:

— Qardaş, elə bil, bura kimsə düşüb. Gel onu çıxardaq. Bəlkə əvəzində Allah-təala bizə rəhm elədi, qardaşımızı tapdıq.

Ayxan dedi:

— Bu quyu, deyəsən, çox dərindi. Görək bir yerdən kəndir tapaq.


Ora baxdılara, bura baxdılara, gördülər dağın döşündə bir çoban keçi otarır. Dedilər, qardaş, bəlkə çatın ola? Çoban dedi, niyə olmur, keçilərimi qırxmışam, neçə gündü qəzilindən çatı hörürəm. Neçə arşın lazımdı?

Ayxan dedi:

— Yüz arşın.

Çoban dedi:

— Götürün.





Ayxanla İlhan çobana yüz axça verdilər, çatını aldılar və quyunun başına gəldilər.

Quyu, doğrudan da, çox dərin idi. Ayxanla İlhan başladılar çatını quyuya sallamağa. Doxsan arşın tamam olanda, gördülər çatı dayandı. Elə bu vaxt içəridən gələn inilti də kəsildi. Ayxanla İlhan başladılar çatını yuxarı dartmağa. Dartadart, dartadart, bir də gördülər ki, quyudakı ele qardaşları Günxan imiş. Amma Günxan o qədər ac-susuz qalmışdı ki, rəngi-ruhu tamam solmuşdu. Onu birtəhər atın üstünə qaldırıb evlərinə yollandılar.



Şah Günxanı görəndə sevindiyindən bilmədi ki, nə eləsin.  
Göstəriş verdi ki, düz qırx gün, qırx gecə şadlıq-şadyanalıq olsun.  
Şadlıq-şadyanalıq başa çatandan sonra Ayxan dedi:

— Ata, izn ver, Qara Məlikdən qisasımızı alaq.

Şah dedi:

— Onu diri getirin! Cəzasını mən özüm verəcayam!

13






Ayxanla İlhan elə bir himə bənd idilər. Bir göz qırpmındaca qalxdılar atın belinə, Gavur elinə bir divan tutdular ki, gəl görəsən. Axırda Qara Məliklə Avanesi tutub atalarının hüzuruna gətirdilər. Şah dedi:


– Bunları elə həmin quyuya salın, ilana-çayana yem olsunlar!

Qara Məliklə Avanesi aparıb həmin quyuya saldılar. O gündən o quyuya «Gavur quyusu» dedilər.

Belə rəvayət eləyirlər ki, Qara Məliklə Avanes o gündən qapqara bir yarasaya çevrilirlər, hər axşam günəş batanda quyudan çıxır, dağı-daşı dolanır, hər səhər günəş doğanda təzədən quyuya qayıdırılar.




# «Gavur quyusu» nağılına aid suallar




4  
Qarabağ şahı oğlu  
Günxana nə dedi?




5  
Qara Məlik Qara keşisi  
niyə çağırılmışdır?




6  
Qara keşis kimlərlə  
məsləhətləşəcəkdi?



7  
Avanes kim idi?



8  
Avanes Günxanı öz  
tərəflərinə nəyə görə  
aparırdı?




9  
Günxanı hara saldılar?



10

Qarabağ şahının  
oğlanları nə üçün  
taxta çıxmaga razılıq  
vermedilər?




11


Quyunun içerisinde  
kiminsə olduğunu  
Ayxanla İlxan nədən  
bildilər?



12  
Quyudan kim çıktı?



13  
Ayxan atasından nə  
xahiş etdi?



14

Quyuya atılan Qara  
Məliklə Avanesin  
həqqında hansı  
rəvayətlər gəzirdi?

**İdeya müəllifi:** Qoşqar Qarayev  
**Layihənin rəhbəri:** Qaraqoyunlu  
**Yazar:** Dilsuz  
**Məsləhetçi:** Tarix e.d. Veli Əliyev  
**Nəşriyyat direktoru:** Nergiz Cabbarlı  
**Məsul redaktor:** Akif Denzizadə  
**Nəşriyyat redaktoru:** İlyas Tapdıq  
**Texniki qrupun rəhbəri:** Denis Izuf  
**Rəssamlar:** İlqar Mehdiyev, Yusif Kətanov  
**Dizayn:** Adigözel Abdullayev  
**Operator:** Narinc Quliyeva  
**Korrektorlar:** Fəridə Ələsgərli, Xeyalə Azadəliyeva  
**Mətbəə direktoru:** Yasəf Həsimov  
**Çapa məsul:** Azad Babayev, Ramiz İmanov

Çapa imzalanmış 15.06.2008,  
formatı 60x84 1/8, fiziki ç.v. 2, təbaşirli kağız №1,  
arial qarnituru, sıfariş GN №19, Sayı 500.  
Kitab «Bəşik nəşriyyatı»nda naşrə hazırlanmış  
və "İDEAL-PRINT" mətbəəsində ofset üsulu ilə çap olunmuşdur.

Tel.: (+99412)4183872, 4183873, (+99040)2181787, (+99050)4989555  
E-mail: beshik@beshik.az;  
www.beshik.az

STANDARTLAŞDIRMA, METROLOGIYA  
VƏ PATENT ÜZRƏ DÖVLƏT AGENTLİYİ  
şəhadətnamə № 2005 0563  
iddia sənədi № 2005 0841,  
ilkinlik tarixi: 15.07.2005.

Nağdın istifadəsi ilə bağlı bütün müstesna hüquqlar  
«Bəşik nəşriyyatı»na  
məxsusdur.  
© «Bəşik nəşriyyatı»

Əmtəə nişanı: "MƏN VƏ MƏNİM DÜNYAM"

ISBN 978-9952-446-20-3

ISBN 978-9952-446-20-3



9 7 8 9 9 5 2 4 4 6 2 0 3

